



Layihənin istiqaməti:  
“İctimai və dövlət maraqlarının müdafiəsi”

**"Elmə sənətin qeyri-adı uğurlarını keşf edən, zəkası ilə "cansız təbiət" terminini elm tarixindən silən Xudu Məmmədovun şəxsiyyətinə də, xarakterinə də, sadəliyinə də vuruldum. Fəxr edir ki, Türk dünyasında Xudu Məmmədov kimi ziyanlı var". Tənmiş qırğız yazıçısı Çingiz Aytmatovun görkəmli ictimai-siyasi xadim və alim Xudu Məmmədovla görüşündən sonra yazdığı bu fikirlər məşhur alime dünyada verilən dəyərin göstəricisi idi.**

Çingiz Aytmatov həm də "Siz məndən təkcə 1 il 2 gün yox, bütün parametrlərlə böyükünüz, mənim əziz Xudu müəllim!" yazdı. Xudu Məmmədov şəxsiyyətini yalnız bir kimyacı alım kimi xarakterizə etmirdilər. Xalq şairi Bəxtiyar Vahabzadə isə Xudu Məmmədovu belə dəyərləndirirdi: "Xudu içinde yaşadığımız sistemin məhvə labüb olduğunu, cəmiyyətin təbii qanunları nəticəsində yaşamağa qabil olmadığını dəllişlər səbüt edərdi. O, cəmiyyətdəki hər şeyi təbiet qanunları ilə ölçərdi. O, deyərdi ki, əger cəmiyyətdə təbiətə yad bir qanun yaranarsa, bu qanunun yaşamağa haqqı yoxdur. Bu mənada kommunizm insanın təbii hisslerine ziddir. Kommunizm kabinetdə yaranmış fantastik bir ideologiyadır, insana qarşı çevrilen bir ideologiya cəmiyyətdə duruş gətire bilmez. O, bunu təbiet qanunları əsasında elə səbüt edərdi ki, mən buna inanmaya bilməzdim".

Dekabrın 14-də doğum günü qeyd edilən görkəmli alim Xudu Məmmədov yaxın tariximizdə xalqımızın yetişdirdiyi böyük şəxsiyyətlərdən biridir. Mətbuatda, kitablıarda, onu tanıyanların, həmfikir olanların, dostlarının xatirelerində və qeydlərində Xudu Məmmədovun adı türkçülük ideyalarının yaşamaması və təbliği yolunda çalışı-

# Xudu Məmmədov dünyası

## O, hələ də yuxusunu qarışdırır...

1951-ci ildə təhsilini fərqlənme diplomu ilə başa vurur və müəllimi Heydər Əfəndiyevin teklidi ilə Azərbaycan Elmlər Akademiyasının Kimya İnstitutuna təyinat alır. Çox keçmir ki, o, dəqiq elmlər üzrə nəinki respublikamızda, keçmiş ittifaq məkanında ən istedadlı tədqiqatçı kimi tanınır. Keşfləri, ixtiraları, sanballı elmi məqalələri maraqla qarışılanın və ona şöhret gətirir. Xudu Məmmədov daha sonra SSRI EA-nın Kristalloqrafiya İnstitutunun aspiranturasına daxil olur. Namizədlik dissertasiyasının ilkən mövzusu "Borosilikat-aksinit mineralinin quruluşunun təyini" olub.

Xudu Məmmədov 1976-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilir. 1957-ci ildən Azərbaycan Elmlər Akademiyası Qeyri-üzvi və Fiziki Kimya Institutunun struktur kimya laboratoriyasının müdürü vəzifəsində çalışan alimin əsas elmi işləri kristallokimya sahəsindədir. Xudu Məmmədov bir neçə illik tədqiqatların yekunu olaraq, 1960-ci ildə "Kalsium-silikatları və hidrosilikatları və hidrosilikatların kristallokimyası" monoqrafiyasını yazar. O, silikat birləşmələrindən bir çoxunun quruluşunu müəyyənləşdirmiş, həmin birləşmələr sinfi ilə boratlar, karbonatlar, yarımkəçiricilər arasında kristallokimyə qohumluq olmasını aşkarlaşdırır. 50-dən çox üzvi liqandlı kompleks birleşmənin molekul və kristall quruluşunu öyrənmiş, tədqiqatlarında elektroninqrafya, rentgenspektral analiz və hidrotermal sintez üsullarından geniş istifadə edib. X.Məmmədov hələ 25 yaşı olanda elmi nəticəsi artıq dünyaya səs salır. Belə ki II Dünya savaşının ağır nəticələrini aradan qaldırmak üçün İngiltərədə sement silikatların tərkibini təşkil edən kalsium silikatların və hidrosilikatların quruluşunun təyini məqsədilə görkəmli alimlərdən ibarət qrup yaradılır. Qrupa dünya şöhrəti fizik və kristalloqraf Con Bernal rəhbərlik edir. Con Bernal həm də Dünya Sülh Şurasının sədri idi. 1953-cü ildə bu qrupun hesabatına həsr olunmuş



kəbliyini, atomların düzülüşündə yüksək rəqulyarlığın olması, kimyəvi tərkibdə atomların səpmə qabiliyyətinin yaxınlığı və monokristalların keyfiyyətinin aşağı olması quruluşda əlavə problemlər yaradır. Bu istiqamətdə dünyanın bütün quruluş laboratoriyaları yorulmadan fəaliyyət göstərir. Bir çox alimlər arasında nəticəsi olaraq, mineralların tərkibini təyin etdiyini hesab edərək, nəticələri C.Bernalın laboratoriyasına təqdim etmiş, lakin laboratoriya bu nəticələrin doğruluğunu təsdiqləməmişdi. Lakin Xudu Məmmədov, aldığı eksperimental məlumatlar əsasında hesablanmış Paterson elektron sıxlığının araşdırılmasından, statistik üssüllardan, Xarker-Kasper bərabərsizliyindən və müxtəlif mərhələlərdə təkrar yaxınlaşma üsullarından məharətlə istifadə edərək, ksonolit minerallarının quruluşunu təyin edir. Bu quruluş silikat kimyasında dövrün ən böyük keşfi idi. Həmin illərdə Xudu Məmmədovun əldə etdiyi elmi nəticələr dünya elminin ən böyük nailiyyəti kimi qiymətləndirilirdi. Dünyanın elm nəhəngi Con Bernal 1953-cü ildə Moskvada keçirilən elmi konfransda öz tələbəsi haqda guya söz tapa bilməyen rus akademikin fikrine belə qüvvət verir: "Bizdeki və sizdeki "pensioner" kristalloqrafların həll edə bilmədiklərini sizin 25 yaşı "pioner" tələbəniz - cənab Xudu Məmmədov həll etmişdir!"

Akademik Teymur Bünyadov görkəmli alimin elmimizdə açdığı yolu "Xudu məktəbi" adlandırdı: "Xudu Məmmədov kristalloqrafiya elmi sahəsində ingilislərin, yaponların və bəzi qabaqcıl dövlətlərin alimlərinin fikirlərini təkzib etmiş, öz keşflərini, dünya əhəmiyyətli ixtiralarını yaratmışdır. Xudunun ixtiraları təkçə elmi, nəzəri deyil, həm də böyük təcrübə əhəmiyyət kəsb edir. Elmimizdə, həyatımızda Xudu məktəbi, Xudu dünyası yaşayır".

### ALIMIN VƏTƏNİ OLMALIDIR

Xudu müəllimin elmi fəaliyyəti ilə yanaşı, dillər əzbəri olan bayatıları, rübaiları, zərb-məsələ dönen fikirləri de diller əzbərinə çevrilib. Onun çox gözəl şeirleri və bayatıları, sənet haqqında fəlsəfi əsərləri var. O, həmçinin gözəl rəssam id. 40-ci illərin sonlarında Ağdam teatrında Xudu Məmmədov dram teatrındaki dekorasiyaları, rəsmi staliqla hazırlayırdı. Xudu Məmmədova böyük el sevgisi varmış. Hər dəfə doğulub boy-a-başa çatlığı Mərzili kəndinə gedəndə həmkəndliləri onun başına toplaslar, hal-əhval tutarmışlar. Belə görüşlərin birində həmkəndlilərindən birinin "Xudu müəllim, əsl alim kimi deyilməlidir" sualına X.Məmmədov "Bilirləriniz, əger alim danışanda el-

mdən uzaq olan adam onu başa düşə və ona qiymət verərək, "o nə danışır, onun dedikləri ele mənim bildiklərimdi" desə, deməli, əsl alim odur. Yox, əger "o nə danışır, men heç nə başa düşmədim" desə, deməli, o əsl alim deyil" cavabını verib.

"Xudu müəllimin xarakterinə uyğun heç bir ədəbi əsərdə obraz, nağıl-dastan qəhrəmanına rast gəlməmişəm"- deyə yaxın dostu Şahmar Əkbərzadə xatirələrində qeyd edib: "Xudu müəllim xoş xəbər eşidəndə fərəhənər, şadlanardı, çöhrasına nər gələrdi. Bədən səraqdan isə sıfəti göyərər, elini ürəyin üstüne qoyardı. Elə köks ötürərdi ki, eşidənin bağı dağlanırdı. Xudu müəllim sadə, təvazökar, həddən artıq qayğısız idi. Söhbətəşən zaman az danışardı. Bəzən mənə ele gələrdi ki, o, demədiyini baxışları ilə həmsəhəbtinə çatdırır". Xudu Məmmədovun Vətənине, xalqına sevgisi sonsuz olub. "Elmin vətəni yox, alimin Vətəni olmalıdır" deyən X.Məmmədov uşaqların, gəclərin de bu ruhda böyüməsini istəyirdi: "Uşaqlara vətəni sevməyi öyrətmək lazımdır. Siz onlara vətəni tanıdin, özləri sevəcəklər" deyirdi.

Görkəmli alim 1967-ci ildə "Şərəf nişanı" ordeni, 1970-ci ildə "Fədakar emməyə görə" medali, anadan olmasının 60 illiyi ilə əlaqədar "Qırımızı Əmək Bayrağı" ordeni və Azərbaycan Ali Sovetinin fəxri fərمانları ilə təltif olunub. 1991-ci ildə Azərbaycan "Bilik" maarifçilik cəmiyyəti, 2001-ci ildə isə "Vektor" Beynəlxalq Elm Mərkəzi Xudu Məmmədov adına mükafat təsis edib. Görkəmli alim 15 oktyabr 1988-ci ildə Qarabağda hadisələrin gündən-günə təgħyan etdiyi, ermənilərin torpağımiza əsəssiz iddialarının artdığı bir vaxtda vəfat edib. "Allaha rəvadırmı, bu torpaqlar bizim əlimidən alınsın" deyərək, kövrləib: "Mənim ürəyimə nəsə damıb, Bu gecə yuxumu qarışdırıbm. Milletimin başında qara buludlar dolanıb".

Xudu Məmmədovun ruhu narahatdır. Nə qədər ki, düşmən tapdağında olan torpaqlarımız geri alınmayıcaq, qaćqınlarımız məcburi köçkünlərimiz doğma yurd yerlərinə qayıtmayacaq Xudu Məmmədovun ruhu da o mütəddəs torpaqdan boylanan uluların ruhu kimi nigaran qalacaq...

Təranə Mehərəmənova

**Azərbaycan  
Respublikası Prezidenti yanında  
Kütləvi İnformasiya Vəsiyətörlərinin  
İnkışafına Dövlət Dəstəyi  
Fondunun maliyyəsi  
əsasında hazırlanıb.**



Özüm dərdli ikən dərman gəzirəm,  
Dərdi mənimkindən az olanlara.  
  
Xudu Məmmədov

və keçən əsrda sovet rejiminin hökm sürdüyü dövrde Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan azsaylı ziyalılarımdan biri kimi tarixə düşüb. O, azadlıq hərəkatının öncüllerindən biri kimi xatırlanır.

### 25 YAŞLI ALİM

1927-ci ildə Ağdamın Mərzili kəndində dünyaya göz açan X.Məmmədov doğma kəndlərində 7 illik məktəbi bitirdikdən sonra rayon mərkəzindəki orta məktəbdə təhsil alır. Atası Surxay kişi tanınmış ziyalılarıdan olub. Leningrad Tikinti Akademiyasını bitirib. Anası Yaxşı xanım evdar qadın idi. X.Məmmədov 1946-ci ildə Azərbaycan Dövlət Universitetinin geoloji-coğrafiya fakültəsinin geoloji şöbəsinə daxil olur,

Beynəlxalq sement simpoziumunda dünyada bu elmi istiqamətdə aparılan tədqiqatları ümumiləşdirərək, həyəcan təbili çələn C.Bernal deyir: "Sementin bağlayıcılıq və bir səra başqa fiziki-kimyəvi xassələrini şərh edə bilən mükəmməl nezəriyyə yalnız sement silikatlarının quruluşu açıldıqdan sonra yaranı bilər". Bildiyimiz kimi, II Dünya savaşında şəhərlər yerlə-yeşən edilmiş, bu şəhərlərin bərpasını süreləndirmək üçün sementin tərkibini aşkarlamaq məsələsi ciddi bir problemdir. O dövr üçün bu, belə də atomun keşfi qədər əhəmiyyətə malik idi. Bu simpoziumdan sonra akademik N.V.Belov genç dissertant Xudu Məmmədova dissertasiya işinin mövzusunu kimi əsas sement minerallarının quruluşunun təyinini məsləhət bilir. Belə minerallarının quruluşunun təyinini məsləhət bilir. Belə mi-